

# Adil Cəmil ömrünün zirvəsi

İnsan yaşa dolduqca kövrəlir, doğulub boy-a-başa çatdığı yerlər üçün qəribəsəyir. Bəzən o yerlər, dağlar, dəralər, çaylar yuxuna gəlir, yuxudan oyananda o anlar üçün tamarzi qalırsan. Yuxun ərşə çekilir, səhərə kimi yata bilmirsən.

Yuxumda kəndimizi, valideynlərimin dəfn olunduğu kənd qəbiristanlığını görmüşdüm. Sənki doğulub boy-a-başa çatdığını kənd, dağların etəyində illərin sinağından keçən, xoş günlərimizin, kədərli anlarımızın şahidi olan iki mərtəbəli daş evimiz yolumu gözləyirdi.

...Bir qış axşamı qatarla yola düşdüm. Qatar mənə 1969-cu ilin iyul ayında Bakıya gəldiyim günləri xatırlatdı. O vaxt cavan idim. Ali məktəbə qəbul olmaq arzusu ilə Bakıya gəlmışdım. Arzularıma çatdım. İndi isə xeyli yaşılaşmışam. Zəyəm çayı boyunca uzanan yolla Saratovka qəsəbəsinə çatıram. Oradan kəndimizə maşınla bir saatlıq yol var. Viranə qalan Arbavaşendən (Başkənddən) sonra Şinx kəndləri görünür. Doğma dağlar, doğma yollar, doğma çaylar. Dağları ağı örپəyə bürünüb. Çaylar buz bağlayıb.

Tələbəlik illərində bu yolları piyada gedərdim. Sariyalın zirvəsinə çıxıb yaylaqlara doyunca baxardım. Çoxdandı o yaylaqlara tamarzi qalmışam. Bir qızın bənizi kimi, ruhu kimi yaylaq yolları ağı örپəyə bürünüb. Gözlərim önündə Nazdixan, Pirin boynu, Örükdaş, Keçəldağ, Sümüklü yaylaqları canlanır. Qarşında süfrələr açılan yaylaqlar neçə illərdir köç karvanlarının yolunu gözləyir. Amma köç karvanları bədnəm qonşularımız üzündən o yaylaqlara gedib çıxa bilmir. Bu ağrı-acını çəkəcəkə o dağların daşlarına, qayalarına dönürəm, dağların əzabı ciyinmə yük olur, yazıqlaşırıam. Özüm-özümə piçildiyaram. Ey düşmən nəzarətində qalan yurdlarımız, bir qəriblik qorxusu var baxışlarında, hələlik məni qərib bir qonaq kimi qəbul et! Vaxt, zaman gələr, yurd yerlərimizdə, yaylaqlarımızda, binələrimizdə çadırılar qurular, sözlü-söhbətli, giley-güzarlı dağlarla dərdləşə-dərdləşə kəndimizə Sonalara doğru gəlirəm.

Yolumun üstə seksən yaşıını çıxdan yola salan İsa dayı çıxır. Salamlışıb, görüşürük. Hal-əhvaldan sonra məni evlərinə dəvət edir. Çay süfrəsi arxasında olub-keçənlərdən danışır. İsa dayının yaddaşına həsəd aparıram. Öten əsrə oolanları dəqiqliklə danışır. Gəncərin kənddən getməsini ürək ağrısı ilə dile getirir:

- Gəmilər Limandan uzaqlaşan kimi cavanlarda kənddən şəhərə üz tutublar. Bəzən evləri-eşikləri boş görəndə sanki tufanlarla qarşılaşırıam. Belə olmaz, cavanlar kəndə qayıdır, bu elin işıqlarını gur yandırmalıdırıllar. Yoxsa dünyasını dəyişənlərin ruhları bizi bağışlama-yacaq.

İsa dayı bir anlığa fikrə getdi. Soyumuş çaydan bir qurtum içib dedi:

- Adil Cəmil adında bir şair var. Onun kitabı nəvəmə oxutdurmuşam. Deyəsən, Kəlbə-

cərdəndir. Şeirlərindən başa düşdüm ki, o yerlərə həsrət qalıb. Hər misrasında dağlar boyda dərdi var. Dərd çəkən, obalarına, elleri-ne tamarzi qalan şairdi. Bakıya qayıdanda onunla tanış ol. O, çox dəyərli, elinə-obasına bağlı oğuldur.

İsa dayı danışdıqca Adil Cəmil gözlərim öündən getmir, Kəlbəcər həsrətlə, üzdə özünü tox göstərən, ağır dərdini üreyində gəzdrib, heç kimin dərdinin, sərinin üstünə yükləməyən dostumun baxışlarında, gözlərində giley notları, ürək ağrısı görürəm. Necə də gileyli olmayasan bu dünyadan...



Adil Cəmilin uzaq bir dağ kəndində ürəkləri riqqətə getirən şeirlərinin oxunması, yadداşlarda qalması qəlbimi dağa döndərdi. İsa dayiya dedim ki, Adil Cəmil dostumdu, tez-tez bir yerdə oluruq, çay içirik, dərdləşirik. Onun üzünə xoş bir təbəssüm qondu:

- Mənim əvəzimdən onun əllerindən öp, - dedi. Qəm eləməsin, inşallah Kəlbəcər qaydar, Adil də xoş ovqatlı şeirlər yazar. - O günü, o dağlarda Adil Cəmili unuda bilmədim. Zamanın və mühitin fəvqündə dayanan, heç kimin və heç nəyin dəyişdirə bilmədiyi Adil Cəmil nəzərimdə bizim dağlar kimi saf və məğrur görünürdü.

Deyirlər ki, zaman fikir və xeyirxah əməllərlə dolu olanda mənalı gözəl görünür, insan üçün isə əbədi olmayı zaman yox, fikrin və xoş əməllərin intəhasızlığı və sonsuzluğu təmin edir. İnsana məxsus olan hər şeyi isə təbiət yox, insanın özü yaradır. Adil Cəmil sözü-söhbəti, xoş əməlləri ilə hamının ürəyində yeri olan ziyalidir. Onun səsi, şeirləri bizim dağlarda, obalarda da diller əzbəridir.

Mən zirvələri qar örtüyünə bürünən dağlarla vidalaşıb Bakıya qayıdırımd ve o dağların ucalığında Adil Cəmil ömrünün zirvəsi görünürdü.

Sabir Hüseynov,  
yazıçı, Prezident mükafatçısı,  
"Kənd həyatı" qəzeti  
baş redaktoru